

# TÜTÜNSÜZ YAŞAYIN!



HEÇ VAXT,  
HEÇ BİR HALDA  
SİQARET ÇƏKMƏYƏ  
BAŞLAMAYIN!

ÖZÜNÜZÜ, YAXIN VƏ  
DOĞMALARINIZI  
ÖLDÜRÜCÜ TÜTÜN  
TÜSTÜSÜNDƏN  
XİLAS EDİN!

## UNUTMAYIN!



SİQARET ÇƏKMƏK  
SAĞLAMLIQ ÜÇÜN  
TƏHLÜKƏLİDİR!

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Bukletdə dərc olunanlar Ümumdünya Səhiyyə Teşkilatının məlumatlarına esaslanır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sağlam Həyat Tərzi Layihəsinin Milli Koordinatoru ilə razılışdırılmışdır.



Bakı, AZ1122, Zərdabi küç., 96  
Tel: 431-12-72, Faks: 430-52-85  
[office@isim.az](mailto:office@isim.az) [www.isim.az](http://www.isim.az)

# SİQARET ÇƏKMƏK SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏLİDİR



TÜTÜN ÇƏKMƏK...

...XX əsrde 100 milyon insanın ölümüne səbəb olmuşdur  
...XXI əsrde 1 milyard insanın ölümü ilə nəticələnə bilər

**Çoxları bilir ki, siqaret çəkmək zərərlidir,  
lakin az adamlar bunun təhlükələri barədə  
tam məlumatlıdır.**


Siqaret çəkmək ölümlə nəticələnən üç  
əsas xəstəliyin inkişafına səbəb olur:  
ağ ciyər xərcəngi – 90% hallarda;  
xroniki bronxit, emfizema – 75% hallarda;  
ürəyin işemiyası – 25% hallarda.



Müntəzəm şəkildə siqaret çəkən  
insanların təxminən 25%-i bu səbəbdən  
vaxtından tez həyatla vidalaşmalıdır.  
**Əksər siqaret çəkən insanların həyatı  
10, 20 və ya 30 ilədək qısalır.**



Heç nə narahat etmədiyinə görə,  
müəyyən dövrədək bir çox siqaret  
çəkənlər düşünür ki, tütün çəkmək  
saqlamlığa təsir etmir. Lakin, zaman  
ötdükcə bu yanlış fikir dağılır və  
tütünçəkmənin nəticəsi olaraq  
problemlə və xəstəliklərə yaşılanan  
günler gəlir. O zaman ilk yandırılmış  
siqaret xatırlanır və bu səmərəsiz  
məşğuliyyətdən vaxtında imtina  
etməməyə görə peşmançılıq hissi keçirilir.



Həqiqətən, siqaretçəkme saqlamlığa hər  
gün zərər gətirir və **hər çekilmiş siqaret  
ilə sağlamlığa güclü zərbə vurulur**. Bu  
zərər isə müxtəlif səbəblərdən  
nəzərimizdən qaçırmır. Bir tərəfdən, siqaret  
çəkən buna xüsusi diqqət yetirmir, digər  
tərəfdən isə o, siqaretçəkmənin  
saqlamlığa vurdugu zərbələr barədə  
düşünmək istəmir.



**Yanan siqaret** 4 mindən çox müxtəlif  
birleşmə, o cümlədən, 40-dan çox  
kanserogen (xərcəng xəstəliyi yaranan)  
maddə istehsal edir. İlk dövrlərdə  
siqaretçəkmə sağlamlığa öz təsirini  
bürüze vermir, lakin 5, 10, 20 ildən sonra  
bunu hiss etmək mümkün olur.

Siqaret çəkənlərdə tez-tez təngnəfəsilik  
yaranır, çünkü onlarda ilk növbədə ağ  
ciyərlər zədələnir. Tütün çəkənlər ildən ilə  
özlərini halsız və daha yorğun hiss edirlər  
və tez-tez soyuqdəyməyə maruz qalırlar.  
Əksər insanlar bunu ekologiya, immunitet  
və digər faktorlarla əlaqələndirir, lakin  
əsas səbəblərdən biri siqaretçəkmedir.  
**Unutmayın ki, 90% hallarda ağ  
ciyərlərdə xərcəng xəstəliyinin  
yaranmasının əsas səbəbkərə  
tütündür.**



Siqaret çəkən insanda ürək-damar  
xəstəliklərinin inkişafı ehtimalı  
yükşəlir. Uzun illər tütün çəkmək qan  
damarlarında daralmalara gətirib çıxarıır  
və bu da onların zədələnməsi ilə  
nəticələnir. Bu isə son nəticədə  
aterosklerozun əmələ gelməsini  
tezləşdirir, ürəkdə infarkt, beyində isə  
insulta səbəb olur.

Adətən, damarların daralması və qan  
dövranının ləngiməsi səbəbindən **30-40  
yaşlı kişilərdə cinsi zəiflik və  
impotensiyianın inkişafı riski** yaranır.



Siqaretçəkme həzm sistemine birbaşa  
təsir edir, çünkü tütün tüstüsündə olan  
nikotin, qətran və digər zehərli maddələr  
ağzı suyu ilə qarışaraq mədəyə düşür.  
Siqaret çəkənlərin çoxu qastrit və ya  
mədə xorasından eziyyət çəkir. **Aktiv  
siqaret çəkənlərdə ağız boşluğunun,  
dodağın, mədənin və onikibarmaq  
bağırsağın xərcənginin və xroniki  
xəstəliklərinin yaranması ehtimalı  
yüksekdir.**



**Sizcə, siqareti tərgitmək üçün  
onun ağır bir fəsadını gözləməkmi  
lazımdır?!**



**Bu fəsadların çoxunun da öldürücü  
olduğunu nəzərə alsaq, siqareti tərgitmək  
üçün bundan ciddi səbəb ola bilərmi?!**

**Siqaret çəkməkdən imtina etmək müəyyən  
prosesdir və insanın siqaret çəkməyə qarşı  
münasibətinin dəyişməsindən başlayır.**

**Özünüz seçdiyiniz gün və saatda siqaret  
çəkməkdən imtina edin. Unutmayın ki, Sizin  
seçiminiz var. Lakin hər dəfə siqaret çəkmək  
istədikdə düzgün qərar verin.**



**Siqaret çəkənlərin əksəriyyəti  
dəfələrlə səy göstərdikdən sonra  
bu təhlükəli vərdişdən imtina  
edə bilir. Siqaret çəkməkdən  
imtina etmək çatın olsa da,  
Siz bunu bacararsınız!**